



Xuraman Hüseynzadə

**Vilyam Rose Benet deyirdi:** "Şeir yazanlar həyatın zəhərli dodaqlarından bal çəkməkdir." Emin Pirinin şeirlərində həmin bal çəkmək istəyi duylur. O, həyatın zəhərli dodaqlarından bal çəkmək üçün ciddi cəhdələnmiş şairlərdəndir.

Yaşadıqlarını, gördüklerini və görmək istədiklərini poetik ovqatla oxucuya çatdırın E. Piri bu yolda onu müşayiət edən sözün yaşatıldığı eziyyətdən çekinmir. Bilir ki, sonda yazdıqlarından mənəvi zövq alacaq. Əzrayıla yazdığı "Gecikmisən" şeirində Əzrayılin sevgiye möglüb olduğunu bildirir Emin Piri:

*Məni sevənlərin çoxu gecikdi  
Sən də gecikdində  
Əzrayıl.*

*Səndən öncə bir qız gəlib,  
Göz dikdiyin canımı,  
səndən öncə apardı.*

*Gəlirsən günorta gəl,  
Gecə evdə olmuram.  
Mən sözündə oluram,  
Heç özümdə olmuram.*

Əzrayıla vaxtsız gəlməməyi deyən E. Piri bunu insanların etibarsızlığı ilə izah edir. Etibarsız insanların haqsız danışacağını o, misralarla bildirir:

*Eh,əzrayıl...  
Gəlirsən, vaxtsız gəlmə.  
Heç kimə yoxdu etibar,  
Bir də gördün yaradana  
Çatdırıblar,-  
Aramızda nəsə var!*

Hərbi xidmətdə olan, vətəni qoruyan əsgərlər gördüklerini, yaşadıqlarını poeziyaya çevirmək sitedadına malik olanda bunu da-ha dəqiq oetik ovqatla ifadə edir-lər. "Sükutlu səngər" şeirində o da səngərdə gördüyü sükudan bəhs edir:

*Pozulur  
səssiz gecələrdə  
gözlərdən qovulmuş  
səngərin sükütu.*

*Torpaqdan dən yerinə  
barit dənləyən sərçə dimdiyi  
və bir də  
sərçə kimi qorxu dənləyirdi  
əsgər ürəyi.*

Əsgər ürəyinin sərçə kimi qorxu dənləməsi onun qorxaq olmasına yox, çətin keçən səgər həyatını ehtiva edir. Çok vaxt əsgərlərin həyatı haqda yazılın şeirlərdə onların keçdiyi çətin və şərefli ömr yolu poetik ovqatın sərrast ifadə forması kimi oxuculara çatdırılır. E. Pirinin "Sükutlu səngər"

# "Hələ də arzular dumana düşüb"

## Emin Pirinin şeirləri haqqında

şeirində oxucular bir daha o həyatın çətinliyini hiss edir...

Emin Piri böyük türk şairi Nəsim Hikməti tanıdlıqdan sonra yazdığı "Sənsizm" adlı şeirdə onu tanımağın necə gözəl bir hiss olduğunu yazır. Nəsim Hikmətə olan sevgisi və onun şeirlərində sevginin poetik ovqatın uğurlu ifadəsinə çevrilmesini görməsi bu şeirdə öz əksini tapır:

*Səni sevmək  
zülm bir iş,  
burda doğulmaq kimi,  
Alın yazısını  
sondan əvvəlinə  
oxumaq kimi...  
Səni sevmək  
müsəlman orucunda iftara gələn  
çoxillik şərab kimidi...  
bu qədər vazkeçilməz  
bu qədər günah...*

E. Piri irik qəhrəmanını seyməyin həm zülm, həm də poetik ovqatla vazgeçilməz, günah olduğunu da bildirir... Bu günah əlbəttə ki, sevginin böyüklüyünü ehtiva edən bir hissdir.

N. Hikməti tanıdlıqdan sonra sözə həssas yanaşmaq "Sənsizm" şeirində maraqla ifade olunur. Bu sevgidə sözler, poeziya, bədii tapıntılar var. Şeiri oxuduqca oxucu bir poetik məqama diqqət yetirir: Yaxşı şairlərdə bəhrələnmək gənc şairlər, söz adamları üçün xüsusi əhəmiyyət kəsb edir:

*Bir az da  
qabırğasını çımdıklärə  
oynadığım əzrayılın  
kölgəsində sürünməkdi.  
Tellərinin havasına  
barmaqlarının oynaması,  
əllərinin hörükərinə  
əl-ələ tutub yallı getməsidi  
səni sevmək...  
Saçlarımın qarasını  
siğalında itirib,  
nağıldakı qurbanın  
dodağından öpməkdi-  
bəlkə sənə çevrildi.  
Öpüşlərimi qızılıgül ləçəkləri kimi  
boynundan asmaq,  
çınimdə mələklər yerinə  
saçlarının rəqs etməsidir  
sənə tapınmaq.  
Əllərim darixmasın deyə  
Tanrı yaratdı səni.*

Əllərinin darixmaması üçün onu Tanrının yaratdığını deyir E. Piri. Estetik duyğular oyadan sözə bu cür diqqət onun şeirlərinin əsas qayəsini təşkil edir.

*Qapımızın cəftəsinə çevrilib əllərim  
bəlkə, döycəksən qapımı.  
Heç nə istəmirəm,  
Hər sabah zəngli saata çevrilsin  
yatağında "oyan" deyən öpüşün.*

O, azadlığı bədii cəalarlarla ifadə edərək gözəçinin azadlığa çıxan budaqlara çəkdiyi zəhmət-dən bəhs edir:

*Orda  
həbsxana divarları ucalır,  
bir ağac boylanır həyatindən.  
hər mövsüm gözətçi budayır  
divarlardan  
azadlığa çıxan budaqlarını.*

*Azadlığı  
məftillərdən kənara çıxan  
kölgəsi dadır bu ağacın.  
Sənə uzanan əllərimdi  
o budaqlar...*

Getdiyi bütün yolların öz kölgəsi olduğunu bildirən Emin Piri sonu "izm"lə bitən heç bir quruluşun onu qorxutmadığını deyir və hər yerin onun üçün bu cür quruluş olduğunu bildirir:

*Getdiyin bütün yollar kölgəmdi mənim.  
Heç bir quruluş ovutmur məni  
na kapitalizm, na də kommunizm  
indi hər yer "Sənsizm"di.*

"Diqqətsiz" şeirində o, şərab şüşəsinin qırılması qadın üreyinin qırılması ilə müqayisə edir. Lirik qəhrəmanı xidmətçi xanımın bildirdiyi bu irad E. Pirinin poetik ovqatını ələ alır və diqqətsiz olmayı haqda oxucuya subliminal mesaj ötürür:

*Bir az sərəxosluqdan,  
bir az da söhbətin şirinliyindən  
qırıldı şərab badəsi  
yixilib əlimdən.  
Baxıb  
Köks ötürdü  
xidmətçi xanım:  
"cənab leytenant,  
bu da qadın ürəyi deyil ki,  
diqqətsizlikdən qırasız!"*

E. Piri "Puşkinlə Yesenin arasında" şeirində külək haqda maraqlı poetik ifadələr işlədir. Təbiət hadisələrini daha çox ehtiva edən bu şeirdə Emin Piri arzuların, ümidiñin də çıxılmaz vəziyyətdə qaldığını poetik əhval-rühiyyə ilə bildirir:

*Kəsilən günləri üst-üstə gəlsək,  
Ömrümüz neçənci ili eləyir?!  
Ağappaq qovaqlar hayandan çıxdı,  
Adımı heç nədən dəli eləyir.  
"Saxla" işarəsi verir polislər,  
Yenə düz keçməyib küçəni külək?!  
Cibindən saralmış yarpaqlar çıxır,  
Çəkir qorxusundan içini külək.  
İçinə çəkilib, yıgilib sular  
Daha hava udmaq da havayı deyil.  
Deşilib gedibdi dənizin dibə,  
Üzün dimdikləyən qağayı deyil!  
Hələ də arzular dumana düşüb  
Yenə də ümidiñ bir yol axtarır.*

İnsan tənhalıqdan xali deyil. Lirik ricətə çıxaraq Çexovun tənhalıqla bağlı dediyi sözü xatırlayaq:

"Özünü tənha hiss edən insan üçün hər yer çöl-biyabandır." O, tənha adamların qoluna girməyə qol axtarmasını onların tənhalıqdan bezməsi kimi oxucuların diqqətinə çatdırır:

*Bu tənha adamlar,  
bu tək adamlar  
Qoluna girməyə bir qol axtarır.  
Yolları palçığa batmış o kəndin  
Baca tüstüsünə isinir bulud.  
Təndirdə küt gedib bir kündə sevgi,-  
Bir azdan başlayar işini bulud.  
Ağappaq qovaqlar hayandan çıxdı,  
Adımı heç nədən dəli eləyir.  
Kəsilən günləri üst-üstə gəlsək,  
Ömrümüz neçənci ili eləyir!?*

Müsəlmanın duası əlbəttə, təqdirəlayıqdır. Dua insana xoş təsir bağışlayır, onu həyata bir az da bağlayır, ona quh yüksəkliyi verir, hər şeyin yaxşı olacağını diktə edir. Yetər ki, dualar qəbul olsun. Bu isə uca Tanrının insana göstərdiyi diqqətdən, sevgidən irəli gəlir. Əlbəttə, müsəlmanlar hamisi Yaradana inanır və dillərində dualar düsmür:

*Göydə quştek vurulur  
Müsəlmanın duası.  
Göydən dualar düşür  
ətəyi, üzü qanlı.  
Analar ağızı dualı,  
analar diz çökübüdü,  
analar dizi qanlı.  
Uşaqlar bələyə yox,  
qana bələnir burda.*

E.Piri müsəlmanın duasının göydə quştek vurulmasını poetikləşdirir... İnsanın yaşadığı çətinliklərdən bəhs edən E. Piri şeirlərindən yer kürəsinin əlində duayla üçdüğünü bildirir. Bu dua necədir? İnsanı həyata bağlaya, ona ruh yüksəkliyi verə, arzularının, istəklərinin bu dualarla həyata keçəcəyinə vəsile ola bilərmi?

*...Anaların ağızından  
qanlı dualar qopur.  
Üzün yırtır səhralar,  
səhralar çopur-çopur.  
Əllər göyə uzanıb  
vurulan duaları  
göydə saxlamaq üçün.  
...Yer kürəsi əlində  
qanlı duayla uçur.*

Emin Pirinin şeirlərində yaşadığımız həyatın çətinliklərini də, xoş anlarını da görə bilerik. Daha çox çətinliklərini ifadə edən bu şeirlərdə o, yaxşı cəmiyyətdə, yaxşı adamların əhatəsində yaşamaq istəyini poetik cəalarlarla bildirir.

Erməni qəsbkarları tərəfindən şəhəl olunan torpaqlarımız Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin və igid əsgərlərimizin, hərbçilərimizin sayəsində işğaldan azad edildi. Baş leytenant Emin Piri də Vətən Müharibəsində qəhrəmancasına iştirak edərək "Vətən Müharibəsi iştirakçısı" medalına layiq görüldü.

Inanırıq ki, Vətən Müharibəsi iştirakçısı olan Emin Pirinin şeirlərində yaşadığı hiss və həyəcanların poetik ovqatla yazılmış uğurlu ifadələrini də görəcəyik...